

UOT 159.9.

*Yegane Baxış qızı Əskərova  
psixologiya üzrə fəlsəfə doktoru  
Azerbaijan Dövlət Pedagoji Universitetinin müəllimi*



## **MƏKTƏBLİLƏRİN ŞƏXSİYYƏT KİMİ İNKİŞAFINDA AİLƏ VƏ MƏKTƏBİN PSİKOLOJİ TƏSİRİ**

*Egəna Baxışlı qızı Əskərova  
доктор философии по психологи  
преподаватель Азербайджанского Государственного Педагогического Университета*

## **ПСИХОЛОГИЧЕСКОЕ ВЛИЯНИЕ СЕМЬИ И ШКОЛЫ НА РАЗВИТИЕ ЛИЧНОСТИ ШКОЛНИКА**

*Yegane Bakhsh Askerova  
doctor of philosophy in psychology  
teacher at Azerbaijan State Pedagogical University*

## **THE IMPACT OF THE FAMILY AND THE SCHOOL PSYCHOLOGY ON THE DEVELOPMENT OF SCHOOLCHILDREN AS A GENDER**

**Xülasə.** Müasir dördər yetişməkdə olan gənc nəslini hərtərəflisi inkişafı, onlarda lazımi biliq, bacarıq və vərdişləri, yüksək mənəvi keyfiyyətlərin təsəkkülü təlim-tərbiyə prosesi qarşısında duran vəndə vəzifələrindən birlər. Cəmiyyət üçün gərakılı olma şəxsiyyətin yetişməsində aılə və məktəbin - valideyn və müəllimin rolü dərinləndir. Məhz aılə və məktəb birliyinin möhkəm olması şəxsiyyətin inkişafına əsaslı təsir göstərə bilər. Maqədə bütün bu məsələlər toxunulmuş, şəxsiyyətin inkişafında müəllim və valideynin rolü tutarı fikirlərə şəhər olmuşdur.

**Açar sözlər:** *şagird, müəllim, valideyn, cəmiyyət, şəxsiyyət, inkişaf, aılə, məktəb, tərbiyə*

**Резюме.** Всестороннее развитие растущего поколения молодых людей в современную эпоху, формирование необходимых знаний, умений и навыков, развитие высоких моральных качеств - одна из важнейших задач, стоящих перед учебным процессом. Роль родителей и учителей в семье и в школе - не определена в культивировании потребностей личности в обществе. Именно семья и единство школы можетоказать глубокое влияние на развитие личности. В статье основное внимание уделяется всем этим вопросам, роль учителя и родителя была последовательной в развитии личности

**Ключевые слова:** ученик, учитель, родитель, социум, личность, развитие, семья, школа, воспитание

**Summary.** Comprehensive development of young generation, which presently forms, and development of knowledge, skills, habits and high moral qualities in them are the most important tasks for the educational process. The role of family and schools i.e. parents and teachers in the formation of persons needed for the society is undeniable.

Exactly strength of family and school union can substantially influence development of personality. All these issues were discussed in the article, and the role teachers and parents in the development of personality was commented with weighty thoughts.

**Key words:** pupil, teacher, parent, society, person, develop, family, school, upbringing

"Bəşər sivilizasiyasını ailisəz və aılə hayat "Müasir Azərbaycan ailələrində uşaqlar göləcək tərzi olmadan təsəvvür etmək mümkün deyil. Hayatlarında əsas keyfiyyətlərdən biri olan əmək bacarıq və vərdişlərinə yiyələnlərlər. İnsana xüsusiyyətlərini oks etdirir" (1, 400 s).

*Məktəblilərin şəxsiyyət kimi inkişafında aılə və məktəbin psixoloji təsiri*

sevgi, hörmət və ətraf gözləmlərlə uşaq ilk dəfə ailədə tanış olur" (1, s. 107).

İnsan dünyaya förd kimi gəlir, lakin bir şəxsiyyət kimi özünüñ hayatı və faaliyyəti prosesində uzun və müraciətək bir yol keçərək yetkinləşir. Şəxsiyyətin formalmasında aılə tərbiyəsinin böyük rol vardır. Tərbiyə sayəsində uşaq yeni qabiliyyət və keyfiyyətlər yetisi, müyyən xarakter yaranır və formallaşır. Uşaq təlim-tərbiyə vasitəsilə həqiqi olmağı öyrənir, geniş dünyagörüşüne sahib olur. Bir sözlə, uşaq tərbiyə prosesində formallaşır. Uşaqın insanlıq dünyasına daxil olması ailədən başlayır. Aılə üzvləri, yaşı adamlar uşaqın tərbiyəsi ilə məşğul olur, ona qayıq göstərirler. Valideyn və, müəllim olur da uşaq şəxsiyyətin böyük təsir göstərən şəxslərdir. Təlim-tərbiyə prosesi müəllim və valideynlərdən xüsusi səriştə və işə bələdlik təlab edir. Övlad tərbiyəsinin an vacib məsələlərdən biri olduğuna xüsusi fikir verən N. Tusi "Öxlaçı-Nasıri" əsərində bu məsələyə ayırtca bir fasil has etmişdir.

N. Tusi ailə başçısının sağlam ailənin yararlıq qorunmasındaki rolunu xüsusi qiymətləndirir. O göstərir ki, ailə başçısı, birinci növbədə, evdakıların ümumi mənəfəyinə riayat etməlidir. N. Tusi uşaqın tərbiyəsində ağıla, idraka təsir edən başa salmaq yoluñ əsas yol hesab edir və tərbiyədən aldığında uvcuz üzülərən əleyhinə çıxır. Uşaqlar qarşı həssas olmaq, onların kiçik hərəkatını belə gözəldər qəriymamış, vaxtında pis adat və hərəkətin qarşısına almaq on kiçik, yaxşı bir hərəkət baş verdiğində onu tərifləyib adətən qeyrimek, onlarda əməksevərlilik, düzlük, bilik və pəşəyə həvəs yaratmaq, xeyriyalıq, başçalarına kömək vərdişləri aplaşmaq, tonbalılıya, yalan, bəhətan, iftiraya, bədkəxali etməyə, kədər və qəmərlər bigana qalmaga, xudposandlılıq, öz hayına qalmaq, nifrat hissi və s. öyrətmək uşaq tərbiyəsinin əsas hesab edilir.

Uşaqlarda pis adətlər, bədənəllər nifrat yaratmaq läzmidir. Uşaq inkişafının ilk anlarında çoxlu shəhərlər yolar vər, qəbəhatli iş görür, çox zaman yalançı, paxıl, oğru, xəbərci, tars və inadkar olar və başqalarını da zərərlə və xoşagolmaz iş tutmaq vədar edir. Buna görə də N. Tusi uşaq körpüldək tərbiyə yaratmaq, bəzən əslənən qəzəbədən qəzəbədən tərbiyə yaratmaq, nifrat hissi və s. öyrətmək və uşaq tərbiyəsinin əsas hesab edilir.

Aılələrdən tərbiyə - həyat hazırlığı, hərtərəflisi inkişafına vətəndaşlığı, yetişdirilməsinə xidmət edir. Uşaqların hər biri özünməxsus fərdi xüsusiyyətlərə malikdir. Uşaq özünlüyündən köşəf olunmamışdır. Bu dünyaya bələd olmaq, onunla faydalı iş aparmaq üçün müəllim onu dərinlənmiş şəhərələndirir. Hər bir uşaq öz təfakkürü, hissələri, maraq və qabiliyyətləri, idealı, iradı və xarakterələrini, temperamental vərdir. Bu xüsusiyyətləri nəzarə almış vacibdir.

Aılələrdən tərbiyəsi heç də həmişə müvəffəqiyətlə getmir, çətinliklər qarşıya çıxır,

müyyəyon sohvlara yol verilir. Açılan sahə özü ilə bir ümidi, şərəf, qayğı gastrir. O, qapıları döyürek valideynləri, uşaqları sevərərliklə alır, onları amak şəhərətəyinə səsləyir. Açılan sahə ideal ailəyə sevinir, ümildən gətirir, normal ailədə bu sahərdə hər kəs öz vəzifəsini yeterin yetir, qalmaqla ailələrdə iş səs-küy, əsəbilik qışqırıq yarınır. Aılə tərbiyəsində müəllim nəqsənlərdən biri uşaqların tərbiyəsində vahidliyin olmamasıdır.

Aılə tərbiyəsində an qorxulu cəhət uşaqın tərbiyəsi laqeydən münasibatdır. Qapalılıq, uşaqı ği hər cür ünsiyyətdən, kollektivdən ayrılmış məktəbli şəxsiyyətinin formalmasına manfi təsir edir. Valideynlərin övladlarına nə qədər çox inamı və etibarla vərəsən, bunun müqabilində dənə yaxşı nəticə əldə edirlər. Tərbiyədə hada-qorxu, cəza müsbət nəticə vermər, uşaqların ruhi aləminin zəhorlaşdır, onlarda yalanlılıq, qorxaqlıq, ikitillətlük kimi manfi keyfiyyətlər yaradır, onları irədəsizləşdirir.

Aılə uşaqlarının tərbiyəsinə fərdi yanashımaq, onların fərdi xüsusiyyətlərinə nəzarə almış vacibdir. Tərbiyə işində uşaqın yaş və cinsini də nəzarə alməq əsas amıldır. Aılə həyatı şəxsiyyətin inkişafına bütövlükda təsir göstərir, onun və hüssələrinin inkişafında ananın roluna sonradən böyük əhəmiyyət verilir. Uşaq xarici aləmə bütünlüy münasibətləri ana vasitəsilə müyyəyənşidir. Uşaq işi necə görməsinə nəzarət olunmalı, onu sarbastlıq verilməlidir.

Məktəbdə tərbiyə - həyat hazırlığı, hərtərəflisi inkişafına vətəndaşlığı, yetişdirilməsinə xidmət edir. Uşaqların hər biri özünməxsus fərdi xüsusiyyətlərə malikdir. Uşaq özünlüyündən köşəf olunmamışdır. Bu dünyaya bələd olmaq, onunla faydalı iş aparmaq üçün müəllim onu dərinlənmiş şəhərələndirir. Hər bir uşaq öz təfakkürü, hissələri, maraq və qabiliyyətləri, idealı, iradı və xarakterələrini, temperamental vərdir. Bu xüsusiyyətləri nəzarə almış vacibdir.

Aılə və məktəb uşaq şəxsiyyətinin inkişafına əsaslı təsir göstərir. Məktəbdə daxil olmasının üçün ictimai həyatındakı vəzifəyinə dəyişməklə bərabər, onun qarşısında tamamilə yenidən ələm açır... Əlbəttə, bu münasibat heç asanlıqla formalşırılamır. Bu vaxt müəllimin şəxsi nümunəsi çox mühüm tərbiyəvi əhəmiyyət kəsb edir, hətta şagirdlər ata-ananın dediklərindən müəllimin dediklərini üstün tutur" (2, s. 242).

Təhsilin ilk günlərində uşaq tamam yeni təsirə düşür və elə həmin andan müəllimini sevmaya başlayır. Və bu andan etibarən "müəllim tapşırıcı ki, ..." ifadələrinin tez-tez ehtimalı olur. Bu bir dənə ona göstərir ki, məktəb yaşlı uşaq üçün müəllim avtoriteti böyük əhamiyət kəsb edir. İlk gündən müəllim və şagirdlər arasında qarşılıqlı anlaşılma prosesi ehtiyatlı və daqiq qurulmalıdır. Lakin müəllimlər müxtəlif xarakteri olduğundan kollektivdə bu münasibətlərin yaranması və şagirdlərin yanaşma tarzı müxtəlif olur. Elə bu zaman həm məktəbdə, həm də ailədə müxtəlif problemlər yaranır.

Öləşti, valideynlərin böyük əksariyyəti belə bir vəziyyətdə müəllimin və məktəbin tələblərinə dünəncə ilə yanaşmaları və uşaqlarını bu prosesə tədrisən alişdirməlidirlər. Böyük müəllim valideynlərə asasında münasibətlər zamanı ata, yuxud ana məktəbdə uşaqın sinif oriyentasiyası, kollektiv təhsili və münasibətlər ilə maraqlanır. Bir çox həllarda isə valideyn məktəbdən əlaqəsinə tamam zəiflədir. Bunu isə vaxtin azlığı ilə əlaqələndirir. Bəzən isə: "Biz onu məktəb vermişik və siza etibar etmişik. Əgor nəsa baş versə, bizi çağırın" kimi fikirlər qarşılıqlıdır. Bu həllədən valideynlər, sülürsüz olaraq, uşaqlara üzərində masuliyət yitkünən azalmasına istəyirlər. Şagird 4-5 sinif keçənə qədər məktəb və müəllimlər münasibət yaratmağa tövsiyələrlər. Tərəflər arasındaki qarşılıqlı münasibətlər zəif olğunu hiss edən şagird valideynləri ilə qeyri-səmimiyyət üstünlük verir.

V.O. Suxomlinski deyirdi: "Uşaqın manəvi aləmini yalnız təlimətə bağlamaq olmaz. Ağar biz bu-na çalışıq, uşaqın həyati düzəlmələr. O, tək məktəbi deyil, hər şeydən avşıl, cəxərlişli mərağə və məqsədə malik olan insan olmalıdır". Bəzən sinifdə müəllim-şagird münasibətlərinin pozulmasına müəllimin özünü piss hiss etməsi, məşət problemləri, yuxusuzluq və s. səbəb olur. Bəla haldə müəllim bütün zəifliyi bir konara qoyub dənələbər və ciddi olmalıdır. O bu məharətin asta tərzədə elə həyatə keçirməlidir ki, özlinoqapanan və astagol uşaqları təlimdən uzaqlaşdırmasın. K.D. Uşinskinin dili dəesk, səfər tərbiyəsi bir tərəfdən məktəbə, digər tərəfdən isə hayat və elm arasında əlaqələndirici rolunu oynamalıdır.

Yeniyetmələrə görədikdə isə onlar valideynlərinin məktəbdə əlaqəsinə heç də cəhd göstərmirlər. Onlar belə hesab edirlər ki, yaranmış bütün problemləri özləri həll etməyə qadirdirlər.

Bu zaman: "Müəllimin vazifəsi, hər şeydən avşıl, həmin fərdiyyətin psixoloji xüsusiyyətlərinə əsərənək ona təsir yollarını arxamış, seqmək və tətbiq etməkdir" (3, 331 s.). Lakin, yaxşı oları ki, bu həllərdə valideynlərən ana məktəbdə əlaqəni kəsməsin. Çünkü belə vəziyyətdə yalnız ana başa düşər və ona təhsilsə yoldaşlar. Hər şeydən avşıl, uşaqın ailədə istənilən haldə hər iki valideynə somişi münasibəti və ünsiyəti olmalıdır ki, dündüyül çətin vəziyyətlərdə ilk olaraq problemlərini valideynləri ilə bələdliyənə bağlı olsun.

Uşaqın şəxsiyyətin formalaması prosesində bir sira qacılımın olan və ciddi diqqət tələb edən problemlər meydana çıxır. Şəxsiyyətin formalaması üçün meydana çıxan həlliəcidi məqamları yaşıla bağlı çətinliklər adlandırmırlar ki, uşaqın inkişafında özünü dəha çox 2-dən 4-ə, 7-dən 9-ə, 13-dən 16 yaşa keçərkən bürüza verir. 2 yaşdan 4-5 yaşa keçid dövründə uşaq şəxsiyyətində özünməxəsus tərslik meydana çıxır. 7-9 yaşlarında isə özüñüqimləndirilmənin ilkin tərəddüdləri meydana çıxır. Keçid yaş dövrü isə xarakterin inkişafına yeni növ çətinliklər əlavə edir. Cinsi cəvənliliklərə əlaqlı bazi problemlərin meydana çıxmazı da bu yaş dövründə təsadif edir. Buraya məhabət, sədəqət, hayat, ölüm kimi məməfumular da daxildir. "Müəllimlər yeniyetmələrin cinsi tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər. Onlar ehtiyatla, sabırla əks cinsə hörmət hissi tərbiyə etməlidirlər, burada ehtiyatsızlıq, bürək səz cinsə ya marağı, yuxud da mənfi münasibəti artıra bilər" (4, 186s).

2-4 yaşlarında uşaqın inkişafında ilk fizioloji bührən özünü göstərir. Bu zaman vegetativ endokrinoloji inkişaf sahəsində bir sira dayışıklar baş verir. Belə ki, boyun artması, daxili orqanların böyüməsi və psix-nevroloji sistemində inkişafında nəzarəcəpəcək dayışıklar baş verir. Bu keçid yaş dövründə valideynlər başa düşümlidirlər ki, uşaqların əsəb xəstəliklərinə tutulma ehtimalıları güclənir. Psixoloqların böyük əksariyyəti belə bir fikri dəstəkləyirlər ki, uşaq şəxsiyyətinin fizioloji inkişafının lazımı mərhələsində "Mən" obrəzini kəsf edir. Bu zaman uşaq üçün şeherlər bir "Mən" dünyası məvcud olmuşdur. Buna o vən məvjud olamatlarda nəzərə çarpıdır. Belə haldə uşaq şəxsiyyəti üçün istək birincini yerdə durur, yəni hər işdə "man özüm", "man istayıram", "man edəcəm" arx-yüntlüyü nəzərə çarpır.

#### Məktəbələrin şəxsiyyət kimi inkişafında ailə və məktəbin psixoloji tasarı

Məktəb təliminə atılan addım uşaq şəxsiyyətinin inkişafında baş verən on ciddi proseslərdən biridir. Bu zaman uşaq qayğısız uşaqlı illərdən müsalıyyətli dolu olan yeni bir aləmə keçid alır. Aydınır ki, uşaq həyatin yeni sinaqlarına artıq daxilən hazır olmuşdur. Burada uşaq ağlinın lazımı inkişaf soviyyəsiyle yanaşın onun manevi keyfiyyətlərinin inkişafı, daxili qaydalardan nəzərən qızılırlar ki, müəllim onlara yaxşı dars desin, yüksək qiymət versin, onların istəyin yerinə yetərsin və s." (5, s. 76). Uşaq üçün mərqlə olmayım bir kollektivdə artıq özü də bilməndən müəyyən sosial mövqə tutmaq və çalışımaq başlıyır.

Yeniyetmə yaş dövründə keçidkə isə uşaq şəxsiyyətinin inkişafında koskın dayışıklıklar nəzərə çarpır. Bu zaman onlarda daha çox egiptoq, müstəqil qərar qəbuluna və faaliyyətə can atma, özüñü səbüt etmə, tərslik və s. Kimi xüsusiyyətlər üzə çıxır. "...yeniyetmə özüne, öz şəxsi həyatına, şəxsiyyətin xüsusiyyətlərinə maraqla yarandıqça, özüñüqimləndirmə tələbəri, özüñü başqları ilə müqayisə etmək meyli xüsusi mona kəsişdir. Bunun da naticasında yeniyetmə özü üçün öz "Man"ını, bir növ, kaşf edir. Mənlik şüurunun formalamaşma başlaması və inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim faaliyyətinin xarakterinə, ətrafdakılarda münasibətinə, yaşıllarla, mənşəb olduğu kollektivin üzvləri ilə qarşılıqlı münasibətlərin öz təsirini göstərir" (6, s. 58). Yeniyetmələrə əksər hallarda valideynlərin onlara qarşı çıxmalarını qəbul etmirlər. Bu yaşda onlarda şəxsiyyətin inkişafına əks təsir göstərən xərcli amillərə, məsolən, spirli ikilər, narkotiklər və s. məraqlı artır. Yeniyetməni bùr cəməllərdən çəkincədirmək üçün valideynlərin onlara söhbəti kifaiyyətli deyil. Çünkü bu yaş dövründə yeniyetmə özünü müstəqil hesab etdiyi üçün bütün ciddi proseslərdən keçməyə hazırlıdır. Valideynlər uşaqla olğalar da, hər hansı problemlə rast gəldikdə kömək etdir. Məktəb, məktəb psixoloqu müraciət edirlər. Məktəb psixoloqu uşaqın yaşadığı və tərbiyə alındığı ailə, həmin ailə üzvləri arasındaki qarşılıqlı münasibət və s. ilə də maraqlanmalıdır. Məktəbin, məktəb psixoloquğun vəziyyəti uşaq tərbiyə etmək, onda mövcud olan qüsursurları aradən qaldırmaq, onun şəxsiyyətindəki müsbət cəhətləri möhkəmləndirməkdən ibarətdir.

A.S. Makarenkonun sözürləri ilə deşək: "Təribiyyənin aslı məhiyyəti valideynin uşaqla birbaşa münasibətindən, onun hərəkətlərinə təsirindən deyil, ailə və şəxsi həyatın təşkilindən, uşaqın dünəyin düzgün təşkil olunmasından ibarətdir".

**Problemin aktuallığı.** Gənc nəsilin təbəsi yəşadığı mühüm, ənşiyatlı olduğu insanların, təlim-tərbiyə alıcı pedagoqı kollektiv, an vacibi isə böyükətən baş çatdırıcı ailə ilə six bağlı. Ailə - comiyətin insani dəyərlərinə qorunmasını, nəsillərin moderni və tarixi təsirinin təmin edən asas elementidir. Ölkənin inkişaf haqqında fikir səyləmək üçün comiyətində ailənin vəziyyətinə və dövlətin ailəyə münasibətinə nəzarə salmaq lazımdır. Ailənin əmən-əmənlikləşdiriciliyi tərəqqi və inkişaf Meyardır. Ailənin sevənləri comiyətinin da, vətənini da, xalqını da sevir. Ailəni də məktəb kimi qəbul etmək vəcibdir, cümlək burada uşaqlar ailə və comiyət qarşısında kifaiyyətli vəziyətləri təsir edir.

**Problemin elmi yeniliyi.** Şagird şəxsiyyətinin inkişafında ailə və məktəbin rolu və väzifələri hərtərəfli təhlil edilmiş, yeni tərbiyə yolları araşdırılmışdır.

**Problemin tətbiqi əhəmiyyəti.** Məqalədə göstərilən məsələlər məktəblərdəki pedagoq-psexiologlu prosesə yeni formə və metodlara tətbiqində, yəni optimall variantların ortaya qoyulmasına istifadə edilə bilər.

#### Ədəbiyyat:

1. Çələbiyev N.Z. Ailə psixologiyası. Bakı: Mütərcim, 2015.
2. Qədirov Ə.Ə. Yaş psixologiyası Bakı: Maarif, 2002.
3. Əmrəli L.Ş, Rzayeva N.T Uşaq psixologiyası. Bakı, 2010.
4. Əliyev R.I. Tərbiyə psixologiyası. Bakı: Nurlan, 2006.
5. Həmzəyev M.Ə., Əmirəslanova S.F., Ünsiyyətin psixologiyası. Bakı: Nurlan, 2007.
6. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı: Qapp-Poliqraf, 2003.

E-mail: asgarova\_y@mail.ru

Rəyçilər: psix. üfəsl dok., dos. U.M. Qazvinli  
psix. üfəsl. dok., dos. M.C. İsmayılova  
Redaksiyaya daxil olub: 05.12.2018.